

# Lisenziya ləğv edilib, maarifləndirmə ki qadağan olunmayıb

**Ekspertlər deyirlər ki, xidmət sektorunda işləyənlərə peşəkar təlimlərin keçirilməsi turizm sektorunu daha da inkişaf etdirə bilər**

**A**zərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri ilə məşğul olan əhalinin sayı artıb. Trend-in məlumatına görə, 2014-cü ildə Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə məşğul əhalinin sayı 55,7 min nəfər idir, 2015-ci ildə bu rəqəm 61,5 min nəfər, 2016-ci ildə 68,4 min nəfər, 2017-ci ildə 73,5 min nəfər olub.

Ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı bir qədər də artaraq 78,2 min nəfər yüksəlib. Ötən müddədə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı artsa da, maliyyə və siyorta fəaliyyəti üzrə bu say azalıb. 2014-cü ildə 32,8 min nəfər bu sahə ilə məşğul olduğu halda, 2018-ci ildə bu göstərici 27,4 minə enib. Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib. Bununla əlaqədar ölkədə turizm fəaliyyəti ilə məşğul şirkətlərin sayı getdikcə artır. Hazırda Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir.

**Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin** sözlerine görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir. Turizm şirkətlərinin nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə siyorta mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab vermelidir: "Siyorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, riskləri qarşılığa bilsin. Sabah hər hansı risk baş verdiğdə, dövlət onu öz üzərinə götürməsin".

Lisenziya ləğv edildiyindən turizm obyektlərinin fəaliyyətinə nəzarət etmək mümkün deyilsə, ən azı bununla bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olmalıdır axı. Ölkəmizə gələn turistlərin sayı gündən-günə artır. Təbii ki, belə olduğunu halda, turistlərə xidmət göstərən obyektlər də çoxalır. Amma turiste münasibətin, ona xidmətin özüne xas, spesifik



xarakterləri var. Kor-koranə, bəzən de "fürsətdir, qazanım, sonrası Allah Kərimidir" düşüncəsi ilə fəaliyyət göstərmək ölkənin turizm sektoruna sarsıcı zərba vura bilər. Hətta bir turistin belə, narazı qalması yüzlərlə turistin ölkəmiz haqqda neqativ informasiya alması ilə nəticələnə bilər. Bütün bunların məsuliyyəti həm əlaqədar qurumlar, həm də turizm obyektləri tərefindən dərkləndirilir. Lisenziya ləğv edilib, amma maarifləndirmə aksiyalarına qadağan qoyulmayıb. Deməli, variant var. Amma görək bu variantdan yararlanırlarmış? Əlaqədar qurumlar maarifləndirmə tədbirləri keçirirlərmi? Turizm obyektləri necə, belə tədbirlərə maraq göstərirlərmi? Ümumiyyətlə, maarifləndirmə işi bu sahədə nə dərəcədə önemlidir?

**"SKAL International Baku" klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyyası) sədri, turizm üzrə ekspert Ceyhun Aşurov** bildirdi ki, hal-hazırda mövsümü əlaqədar həm daxili, həm də gələn turistlərin sayı artıb. Belə olduğunu təqdirdə, həmin obyektlərin dövriyyələri, istifadənin sayı da artır: "Xidmətin keyfiyyətinə gəlince isə xüsusiye regionlarda olan yerləşdirmə məntəqələrindən bəzən şikayətlər eşidilir. Çünkü regionlardakı hostel və mehmanxanalar mövsümi fəaliyyət göstərir və orada mü-

veqqəti qazanc yeri kimi baxan insanlar işləyir. Ona görə də, xidmətin keyfiyyəti nisbətən aşağı olur. Digər terəfdən isə iaşə obyektlərinin sayının artması ilə əlaqədar olaraq peşəkar işçilərin tapılması müşkül məsələyə çevrilir. Müəssisələr özləri çalışır ki, işçilər üçün təlimlər həyata keçirsinlər. Düşünürəm ki, maarifləndirmə işinə və peşəkar təlimlərə ciddi ehtiyac var. Rəqabəti mühitdə yeni yaranan turizm obyektləri özləri peşəkar təlimçilər dəvət edərək işçilərini maarifləndirirlər. Müştərinin seçimi çoxaldıqca müəssisə və sahibkarları da rəqabətdə üstünlükleri saxlamaq üçün peşəkar işçiləri cəlb etməkdə maraqlı olurlar. Əslində bu heç də ucuz başa gəlmir. Amma istənilən halda xidmət sahəsində, bu, qaçılmazdır. Getdikcə rəqabətin daha da artacağıını nəzərə almaq lazımdır. Ona görə də, zamanla daha peşəkar işçilər yetişdirilməlidir. İctimai iaşə obyektlərinin artması kadrların artım sürətini üstələyir. Amma bir müddət sonra bu nisbet bir-birinə uyğunlaşacaq. Müəssisələr özləri də təlimlərini intensivləşdirəcəklər".

**Dosent, turizm üzrə ekspert Rehman Səfərov** deyir ki, turizm bazarı böyük, müəyyən nöqsanları da üzə çıxmışa başlayır: "Bu, tamamile təbiidir. Əsas məsələlərdən biri də peşəkar kadr çatış-

mazlığıdır. Bunun əsas səbəbi isə maarifləndirmə işinin az olmasıdır. Nəticədə bazarда müəyyən problemlər aşkarlanır. Belə məqamlar inkişaf etmiş ölkələrdə də müşahidə edilir. Turistin sayı artıqca, bazarın tələbi də böyüyür. Say artıqca kadr çatışmazlığı özünü bürüzə verir. Hələlik otel və mehmanxanalarda xidmət keyfiyyəti qaneedici səviyyədə deyil. Ona görə, çatışmazlığın aradan qaldırılması üçün maarifləndirmə işini daha da gücləndirmək lazımdır. Xüsusilə regionlarda fəaliyyət göstərən turizm iaşə obyektlərinə təlimlərin keçirilməsinə ciddi ehtiyac var. Düzdür, bu təlimlərin keçirilməsi müəyyən maddi vəsait tələb edir. Amma daha yaxşı xidmət göstərmək üçün müəssisələr bu addımı atmağa məcburdurlar. Əks halda onlar potensial müştərilərini itirə bilərlər. Bizdə turizm bazarı yeni formalasdığına görə, hələlik bu ənənə yad gəlir. Ona görə də, var gücümüzle çalışmalıyq ki, zamanla bu məsələlər öz həllini tapsın. Xidmət sektorunda işləyən insanlara peşəkar təlimlərin keçirilməsi turizm sektorunu daha da inkişaf etdirə bilər".

**"Luna Travel" Turizm Agentliyinin direktoru Rəhman Quliyev** hesab edir ki, dünya təcrübəsində də otel işçiləri peşəkar təlimlərə qatılır: "Əslində ictimai iaşə obyektlərinin sayındakı artım lisenziyanın ləğvi ilə bağlıdır. Bazar hər zaman tələbata uyğun işləməlidir. Çoxlu sayıda otellərin fəaliyyətə başlaması Azərbaycana gələn turistlərin yerləşdirilməsindən olan tələbata uyğunlaşma ilə bağlıdır. Düzdür, lisenziyanın ləğvi müəyyən nəzarətsizliyə getirib çıxarıır. Ona görə də, xidmətin keyfiyyətində çatışmazlıqlar müşahidə olunur. Əslində bu addımı atılmasında əsas məqsəd turizm sahəsinin inkişaf etdirilməsidir. Amma bəzi işbازlار bundan sui-istifadə etməyə çalışırlar. Sahibkarlar öz biznesini davamlı şəkildə idarə etmək isteyirlərə, hər bir turiste individual yanaşma ortaya qoymalıdır. Ölkəyə gələn turistlərə öz qonaqlarımız kimi yanaşmalyıq. Bu gün ölkəyə turist axını cəlb olunursa, bu, görülən işlərin nəticəsidir. Otel və digər iaşə obyektlərinin sahibləri bu sahəyə öz töhfələrini verməlidir. Bunun üçün ilk növbədə vergi məsələlərinə diqqət edilməlidir. Əger sən gəlir qazanırsansa, onun vergisini də ödəməlisən. Həmçinin, xidmətləri də peşəkar səviyyədə həyata keçirmək lazımdır. Əger sən in otelin iki ulduzlu dursa, xidmətin üçuldüzu otel səviyyəsində olmalıdır. Yalnız bu halda yaxşı nəticə eldə edə bilərik. Xidmətin keyfiyyətini artırmaq üçünə xarici təcrübədən yararlanmaq lazımdır. Burada utanıläş heç ne yoxdur. Dünya təcrübəsində də otel işçiləri peşəkar təlimçilərdən təlimlər alırlar. Yalnız bu halda biz inkişafdan danışa bilərik. Düşünürəm ki, sahibkarlar özləri də işçilərinin maarifləndirməsində maraqlı olmalıdırlar".

**Şəbnəm Mehdiyadə**